

2017-ci il ərzində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda görölmüş işlərlə bağılı Hesabat

2017-ci il ərzində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi tərəfindən verilən əmr, sərəncam və göstərişlərin, Nazirliyin kollegiyasının qəbul etdiyi qərarların və təsdiq edilmiş tədbirlər planlarının aidiyyatı bəndlərinin icrası istiqamətində müvafiq fəaliyyət həyata keçirilmişdir.

2017-ci maliyyə ilində Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq İKT sahəsindəki layihələrin maliyyələşdirilməsi üçün dövlət büdcəsində vəsait nəzərdə tutulmamışdır. Bu baxımdan layihələrin maliyyələşdirilməsinin verilmiş güzəştli kreditlər üzrə əsas və faiz borclarından ödənilən vəsaitlər hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Hesabat dövründə Fondun Əsasnaməsində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq bir sıra məsələlərin həlli məqsədilə Fondun Müşahidə Şurasının iki iclası keçirilmişdir. 27 yanvar 2017-ci il tarixində keçirilən iclasda cari il üzrə qrant və güzəştli kredit maliyyələşməsi istiqamətləri üzrə vəsait bölgüsü müəyyənəşdirilmiş (qrant – 500 000 AZN, kredit – 2 500 000AZN), həmçinin Fondun müvəkkil kredit təşkilatlarına müvafiq kredit xətlərinin açılmasına (“Paşa Bank” ASC-yə 1 500 000 AZN, “Kapital Bank” ASC-yə 500 000 AZN, “Bank Respublika” ASC, Bank “BTB” ASC, “Rabitə Bank” ASC, “Dəmir Bank” ASC və “Xalq” Bank ASC-nin hər birinə 100 000 AZN) qərar verilmişdir. Müşahidə Şurasının 05 aprel 2017-ci il tarixində keçirilmiş iclasında Fondun elan edəcəyi növbəti qrant müsabiqəsinə layihələrin qəbulu tarixləri, həmçinin müsabiqə üzrə prioritet istiqamətlər müəyyənəşdirilmişdir. Müşahidə Şurasının 18 sentyabr 2017-ci ildə keçirdiyi növbəti iclasında isə Fondun 5-ci qrant müsabiqəsinin qalibləri və hər bir qalib layihəyə ayrılacaq qrant məbləği müəyyən olunmuşdur. Müşahidə Şurasının 15 dekabr 2017-ci il tarixində keçirilmiş 22-ci iclasında Fond tərəfindən 2017-ci il ərzində görölmüş işlərlə bağılı Şuraya hesabat verilmiş və Fondun 2017-ci il üzrə fəaliyyəti Şura tərəfindən müsbət qiymətləndirilmişdir.

Hesabat dövründə Fondun elan etdiyi 2-ci qrant müsabiqəsində qalib olmuş layihələrə 5 866.93 AZN, 3-cü qrant müsabiqəsində qalib olmuş layihələrə 8086 AZN, 4-cü qrant müsabiqəsinin qalib layihələrinə 262 187.76 AZN, 5-ci qrant müsabiqəsi üzrə isə 99 800 AZN olmaqla, cəmi 375 940.69 AZN vəsait layihə rəhbərlərinin hesabına köçürölmüşdür. 2-ci və 3-cü qrant müsabiqələri üzrə layihələrin icrası tam başa çatmışdır.

Verilmiş güzəştli kreditlərdən əsas və faiz borcları üzrə ödənişlərdə heç bir gecikmə olmamış, ödənişlər öhdəlik qrafiklərinə uyğun aparılmışdır. Cari ilin 12 ayı

ərzində Fondun müvafiq hesabına kreditlərin ödənişi üzrə ümumilikdə 1 894 575.62 AZN vəsait daxil olmuşdur.

Hesabat dövründə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən İKT sahəsi üzrə innovativ və tətbiqi elmi-texniki layihələrin maliyyələşdirilməsi məqsədilə növbəti qrant müsabiqəsi elan olunmuşdur. Müsabiqəyə layihələrin qəbulu 10 aprel tarixindən 09 iyun tarixinə kimi aparılmış və ümumi olaraq 172 layihə təqdim edilmişdir. Təqdim edilmiş layihələrə ilkin ekspertiza mərhələsində baxılmış və 150 layihə ekspertizadan müsbət rəy almışdır. Kompleks ekspertiza mərhələsində müstəqil ekspertlərin rəyinə əsasən 71 layihə müsbət qiymətləndirilmiş və baxılması üçün Fondun Müşahidə Şurasına təqdim edilmişdir. Müşahidə Şurasının 18 sentyabr 2017-ci il tarixli, 21 sayılı iclasının qərarına əsasən 21 startap layihəsi qalib elan olunmuş və layihələrə ümumilikdə 242 000 AZN məbləğində qrant vəsaiti ayrılmışdır.

Fond ilə "Sabah" qrupu arasında 2015-ci ildə imzalanmış memorandum çərçivəsində əməkdaşlıq davam etdirilmişdir. Qeyd edək ki, Fond ilə "Sabah" qrupu arasında imzalanmış memorandum ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi, rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin olunması, xüsusən də mühəndislik və digər texnoloji ixtisaslara həvəsin artırılması, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrların hazırlanması, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında innovasiyaların yaradılmasını nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində cari ilin 02 mart tarixində Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş "Sabah" İnnovasiyalar Forumunda Fondun layihələrlə iş sektorunun müdiri Əkbər Abbasov iştirak etmişdir.

Fondun elan etdiyi qrant müsabiqəsinin şərtləri və seçim prosesi barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə cari ilin 11 may tarixində Bakı Mühəndislik Universitetində, 06 iyun tarixində isə Azərbaycan Turizm və Menecment Universitetində infosessiyalar keçirilmişdir. Qeyd olunan tədbirlərdə Fondun fəaliyyəti və startaplara dəstək mexanizmləri barədə məlumat verilmiş, həmçinin elan olunmuş qrant müsabiqəsi barədə tələbələrə maraqlandıran suallar cavablandırılmışdır.

2017-ci ilin 17-18 aprel tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Rusiya Federasiyasının "Skolkovo" Fondunun təşkilatçılığı ilə Bakıda "Open Innovations Startup Tour" (Açıq İnnovasiyalar üzrə Startap Turu) çərçivəsində iki günlük tədbir keçirilmişdir. Tədbirdə Rusiyadan "Skolkovo" texnoparkının nümayəndələri, yerli və beynəlxalq startaplar, biznes qurumlarının təmsilçiləri iştirak etmişlər. Tədbir startapçılar, biznes nümayəndələri üçün əlaqələrin yaradılması, təcrübə mübadiləsi üçün əlverişli platforma rolunu oynamışdır.

Cari ilin 02-03 may tarixlərində Fondun dəstəyi və iştirakı ilə Elektron Hökumət Təlim-tədris Mərkəzində “Startap yarat” adlı təlim keçirilmişdir. Təlimdə ölkənin aparıcı İKT şirkətlərinin rəhbərləri və tanınmış startap təlimçilər maraqlı təqdimatlarla çıxış etmiş, həmçinin iştirakçıların startaplarla bağlı sualları cavablandırılmışdır. Təlimə video konfrans vasitəsilə ölkənin regionlarının canlı qoşulması təmin olunmuşdur.

Ötən dövr ərzində Fondun fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə Fondun nümayəndələrinin kütləvi informasiya vasitələrində çıxışları davam etmişdir. Belə ki, Fondun əməkdaşları “Xəzər” Televiziyası, İctimai Televiziya, “ASAN Radio”, və bu kimi digər radio və televiziyalarda Fondun innovativ layihələrə dəstək mexanizmləri və görülmüş işlərlə bağlı məlumat vermişlər.

Qeyd olunan dövr ərzində Fondun əməkdaşları Fondun Əsasnaməsində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olan bir sıra yerli və beynəlxalq tədbirlərdə iştirak etmişlər. Fondun icraçı direktorunun müavini Orxan Əliyev və layihələrlə iş sektorunun aparıcı məsləhətçisi Anar Cəfərov 2017-ci ilin 18-21 aprel tarixlərində “TİBO-2017” Beynəlxalq İnformasiya-Kommunikasiya Sərgi-Forumunda iştirak etmək məqsədilə Belarus Respublikasının Minsk şəhərində səfərdə olmuşlar. Fondun icraçı direktorunun müavini Azər Bayramov cari ilin 24-28 aprel tarixlərində Cenevrə şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən təşkil olunmuş “Elektron kommertiya həftəsi 2017: E-ticarətə doğru” adlı tədbirdə iştirak etmişdir. Tədbir çərçivəsində “Hər kəs üçün rəqəmsal transformasiya: Sahibkarların və kiçik biznesin gücləndirilməsi” mövzusunda müxtəlif perspektivlər müzakirə edilmişdir.

Hesabat dövründə Fonda daxil olmuş xidməti korrespondensiyalara, NRYTN-in şöbə, birlik və muəssisələrindən daxil olmuş sənədlərə və vətəndaş müraciətlərinə vaxtında baxılması təmin olunmuşdur.